

Fuad Oqtay oğlu HACIYEV
Azərbaycan Kooperasiya Universitetinin doktorantı

KAPİTAL İXRACININ İQTİSADI MƏHİYYƏTİNƏ NƏZƏRİ-METODOLOJİ YANAŞMALAR

Xülasə

Məqalədə müasir beynəlxalq kapital ixracı prosesinin nəzəri-metodoloji məsələləri təhlil olunur. Burada kapital ixracının mahiyəti, onun təkamülü və inkişaf mərhələləri, inhisarçılığın bu prosesdə rolü və s. məsələlərin tədqiqinə xüsusi diqqət yetirilmişdir. Məqalədə göstərilir ki, kapitalın ixracı ən mühüm iqtisadi şərtlər daxilində, müxtəlif maliyyə və sənaye qrupları üçün yüksək qazanc təmin etmək vasitələrindən ən mühümüdür. Sonda müəllifin elmi cəhətdən əsaslandırılmış nəticələri eks edirilmişdir.

Açar sözlər: kapital ixracı, kapital qoyuluşu, xarici investisiyalar, dünya ticarəti, sənaye qrupları.

Giriş

Müasir iqtisadi inkişaf konsepsiyalarında xarici kapitalın rolunun gücləndirilməsi aparıcı amillərdən hesab olunur. Kapitalın ixracı, xarici kapital idxlərini tərəfindən yaradılan mənfiəti sistematiq şəkildə mənimməmək məqsədi ilə, özünün ölkədəki kapitalının bir hissəsinin dövriyyədən çıxarıldıraq, xaricə yerləşdirilməsidir. Qeyd edək ki, kapital ixracı beynəlxalq iqtisadi münasibətlərin ən inkişaf etmiş, təkmilləşdirilmiş formasıdır.

Məhz buna görədir ki, son 30 ildə kapital ixracı dünyada ÜDM-in və xarici ticarətin artımını xeyli qabaqlamışdır. Kapital ixracını xarici ticarətlə müqayisə edək. Xarici bazarda mal satmaqla, sahibkarlar öz müəssisələrinin işçiləri tərəfindən yaradılan əlavə dəyərləri dərk edirlər. Heç bir alternativi olmayan bir mübadilə, inhisarlar başqa bir ölkənin işçiləri tərəfindən yaradılan əlavə dəyərin bir hissəsinə də uyğun gəlir. Bu, sənayeləşmiş ölkələrin inhisarçıları tərəfindən sənaye məhsullarının dünya bazar qiymətlərində yüksək qiymətlərlə satılması, habelə xammal, yanacaq və ərzaq məhsullarının maya dəyərindən aşağı qiymətlərlə alınması ilə ifadə olunur. Eyni zamanda, yalnız bir dəfə, yəni əmtəəni satmaqla manfəat əldə etmək üçün satış baş verir. Kapital ixrac edildikdə isə – yəni xaricdə yerləşdirilən kapital xarici inhisarın sahibi olduğu müddətdə - davamlı olaraq yaradılan mənfiət mənimmənilər. Bazar iqtisadiyyatı şəraitində xarici ticarət əmtəə dövriyyəsi, mübadilə sahəsində beynəlxalq istismar vasitəsi və kapitalın ixracı əsasən istehsal və kredit sahəsində istismar aləti kimi çıxış edir. Beynəlxalq iqtisadi münasibətlərin inkişaf etmiş bir forması kimi kapitalın ixracı əmtəə ixracında son dövrlərdə yaranır [1, s. 55].

Kapital ixracının mahiyəti və xüsusiyyətləri

Qeyd edək ki, kapitalın hərəkəti əmtəələrin hərəkətindən əhəmiyyətli dərəcədə fərqlənir. Xarici ticarət, bir qayda olaraq, istifadə dəyərləri olaraq mal mübadiləsinə qaydır. Kapitalın ixracı isə, qeyd etdiyimiz kimi, kapitalın bir hissəsinin ölkədə milli dövriyyədən çıxarılması və əmtəə və ya pul şəklində başqa bir ölkənin istehsal prosesinə və dövriyyəsinə köçürülməsi prosesidir.


Başlangıçda kapitalın ixracı dünya iqtisadiyyatının periferiyasına kapital ixrac edən az sayda inkişaf etmiş ölkələrə xas idi. Dünya iqtisadiyyatının inkişafı bu prosesin əhatə dairəsini xeyli genişləndirdi. Beləliklə, kapital ixracı istanilən uğurlu, dinamik inkişaf edən iqtisadiyyatın funksiyasına çevirilir. Müasir şəraitdə kapital ixracı prosesi əsasən inkişaf etmiş ölkələr və xüsusi şəhərlər, Çin, Rusiya, Braziliya və Hindistan tərəfindən inkişaf etdirilir.

Kapitalın ixracının əsas səbəbi və şərti müəyyən bir ölkədə kapitalın nisbi həddən artıq olması, onun yüksələşməsidir. Sahibkarlıq qazancı və ya faiz əldə etmək üçün xaricə köçürürlər. Xaricə kapital qoyuluşunun daxili sərmayə üçün kapital çatışmazlığı ilə də həyata keçirilə biləcəyi xarakterikdir

(məsələn, Rusiya iqtisadiyyatına investisiya qoyuluşunun olmamasına baxmayaraq, 2011-ci ildə ölkədən kapital axımı 84,2 milyard dollar təşkil etmişdir) [2,s.65].

Hazırda dünyada özünün sərfəli istifadəsini axtaran çox böyük hacmdə ehtiyat əmələ gəlmişdir. Stigorta şirkətləri, pensiya fondları, investisiya və digər fondlar bu vəsaiti yığırlar. XX əsrin ikinci yarısından sonra kapital ixracı durmadan artır. Bu baxımdan kapital ixracının mərhələlərini, onların xüsusiyyətlərini nəzərdən keçirək (bax şəkil 1.). Göründüyü kimi, kapital ixracı həm əmtəə ixracından, həm də sənayeləşmiş ölkələrin ümumi daxili məhsulundan üstündür. Kapital ixracının kəskin artması fonunda onun beynəlxalq miqrasiyası güclənir, yeni bazar əldə etmək uğrunda mübarizə keşkinləşir.

Müasir şəraitdə bir çox ölkə eyni vaxtda kapital idxlərini və ixracatçısı rolu oynayır. Nəticədə çərpaz investisiya meydana gəlir. Bu şəraitdə kapital ixracatçısı başqa bir ölkəyə qoyulan kapitaldan böyük gəlir əldə etməklə yanaşı, digər iqtisadi və ya siyasi dividendlər əldə etməyə çalışır.



Şəkil 1. Beynəlxalq kapitalın inkişaf mərhələləri

Mənbə: şəkil müəllif tərəfindən tərtib edilib.

Lakin, kapital sahibi müəyyən dividendlər qazanmasına baxmayaraq XIX əsrədə kapitalın ixracı kiçik miqyasda idi və onun miqrasiyası çox vaxt kapitalistin özünün miqrasiyası ilə müşayiət olunurdu. Coğrafi cəhətdən kapitalın ixracı xarici ticarətin açığı yollarla gedirdi.

Inhisarların böyüməsi və "azad rəqabət" kapitalizminin yaranması ilə əlaqadər kapitalın ixracı dünya bazarında genişlənmənin ən vacib vasitəsinə, beynəlxalq istismarın ən xarakterik formasına, böyük dövlətlər tərəfindən digər ölkələrin və xalqların əsərat altına alınması siyasetinin aparılması üçün tipik bir vasitəyə çevrilir. Kapitalizmin inkişafı ilə əsasən kapitalist ölkələrdən kapital ixracı sürətlə artır. Belə ki, 1902-ci ildə İngiltərə, Fransa və Almaniyadan ümumi xarici sərəməyələri 101,5-111,5 milyard frank təşkil edirdi, 1914-cü ildə bu göstərici 175-200 milyardadək artı. Kapitalın ixracının sürəti kəmiyyət artımı, keyfiyyətcə ciddi dəyişikliklərə səbəb oldu [6, s. 245].

Xarici ticarətin əlavəsindən kapital ixracı tədricən beynəlxalq iqtisadi münasibətlərin, o cümlədən xarici ticarətin bütün digər formalarının inkişafına böyük təsir göstərən güclü müstəqil amilə çərvelməsi prosesi baş verdi. Ancaq bu, kapitalın ixracının mal ixracatını əvəz etməsi demək deyil.

Xarici ticarət sürətlə böyüməyə davam edir. Ancaq bu inkişaf hazırda kapitalın ixracı əsasında böyük dərəcədə baş verir.

Kapital ixracının sürətlənməsi dünya bazarında iqtisadi cəhətdən inkişaf etməmiş ölkələrin böyük əksəriyyətini beynəlxalq iqtisadi mübadilə vəziyyətinə getirir və çoxəsrlik iqtisadi təcrididə varlarında böyük bir boşluğu qırır. Dəniz və dəmiryol nəqliyyatının sürətli böyüməsi, kapitala ən vacib xammal və yanacaq mənbələri olan ölkələrə nüfuz etməyə imkan verir. Nəticədə ölkələrin böyük əksəriyyətində kapitalist münasibətlərinin inkişafı sənayenin böyüməsi üçün ilkin şərait yaradır.

Sahibkarın rəhbərliyi altında bazar kapitalının geniş ixracı üçün obyektiv ehtiyac yaranır. Bir neçə sənayeləşmiş ölkədə kapitalın nisbi "artıqlığı" özünü bürüzə verir. Artıq dəyərin yiğilması, kapitalın sürətli konsentrasiyası və mərkəzləşdirilməsi, ən böyük bankların formallaşması şəraitində maliyyə və sənaye qruplarının birləşməsi sürətlənir.

Lakin daxili bazarın inkişafı həm istehsalda, həm də inhisarçı qiymətlər sistemi vasitəsilə işçilərin amansız istismarı ilə əlaqədar olaraq kapital yiğiminin artımından geri qalır. Bundan əlavə, inhisarların formallaşması kapitalın bir sənayedən digərinə sərbəst axını üçün sünü əngəllər yaradır, onları daha yüksək gəlir dərəcəsi olan bir sahaya yerləşdirməyi çətinləşdirir.

Bu ziddiyətlər səbəbindən kapitalın ictimai miqyasda daha da yiğilması, artıq dəyərin kapitala tam çevriləməsi, bir qayda olaraq, bu ölkədə sərfəli tətbiq tapmayan "artıq" kapitalın ixracı olmadan mümkün olmur. Əlbəttə ki, "qabaqcıl" kapitalist ölkələrində kapitalın "həddən artıq" olması nisbətində, çünki kütlələrin həyat səviyyəsini yüksəltmək üçün həmişə istifadə etmək imkanı var. Ancaq bu imkanın tam reallaşması kapitalın istehsalının inkişaf qanunlarına ziddir. Çünki bu proses mənfaətin azalmasına səbəb olur. Mənfaətin artırılması zərurəti kapitalistləri milli sərhədi xaricində kapital ixrac etməyə məcbur edir.

Kapitalın ixracı ən mühüm iqtisadi şərtlər daxilində və müxtəlif maliyyə və sənaye qrupları üçün yüksək qazanc təmin etmək vasitələrindən biridir. XX əsrin birinci yarısında kapital ixracından qazanc xeyli artdı. I Dünya müharibəsi ərafəsində kapitalist ölkələrin bütün xarici sərmayələrindən gələn gəlir illik 1.8-2 milyard dollar təşkil edir. 1929-cu ildə dörd böyük Qərb dövlətinin (ABŞ, İngiltərə, Fransa və Yaponiya) xarici sərmayələrdən gəliri 2.3 milyard dollara çatdı. 1958-ci ildə, natamam rəsmi məlumatlara görə, ABŞ, İngiltərə və Fransanın gəlirlərinin 6 milyard dolları, yenidən investisiya ilə birlikdə 9 milyardi keçdi [4,s.135].

Kapital Almaniyadan İtaliyaya, Fransadan İsvəçrəyə və s. inkişaf etmiş ölkələrə ixrac edilməyə başladı. İndiki mərhələdə bəzi sənayeləşmiş ölkələrdən digərlərinə kapital ixracında ciddi artım özünü bürüzə verir.

Qeyd etmək lazımdır: hər hansı bir kapital ixracının son məqsədi yüksək gəlir əldə etmək olsa da, səbəbləri fərqli ola bilər. Qərb ölkələri çox vaxt kreditlərini hərbi-siyasi mülahizələrə əsaslanaraq verirlər. Müəyyən bir ölkəyə və ya sənayevə nüfuz edən şirkətlər bəzən mövqelərini dəha da möhkəmləndirmək və gələcəkdə yüksək qazanc üçün zəmin yaratmaq üçün əvvəlcə nisbətən az qazanclı kifayətlənmək məcburiyyətindən qalırlar və ya hətta müvəqqəti itkiyə məruz qalırlar. Çox vaxt kapital ixracı, rəqabətdə davamlı sənaye ölkələrində proteksionist gömrük manələrini aradan qaldırmaq üçün bir vasita rolunu oynayır. Bu hallarda istehsal müəssisələrinin az qazancları (məsələn, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə neft istehsalından əldə edilən qazancla müqayisədə) öz ölkələrindən kənardə satışların əhəmiyyətli dərəcədə genişlənməsinə mane olur.

Kapital ixracının gəlir gatırməsini bəzi əlavə faydalardan tacrid etməklə, kapitalın ixracı sayəsində əldə etmək mümkün olan, lakin birbaşa digər sahələrdə hasil olma dərəcəsini qiymətləndirmək mümkün deyil. Xüsusən böyük əhəmiyyət kəsb edən xarici ticarət sahəsində əlavə qazanc əldə etmək üçün kapital ixracından istifadə və s. bura aid etmək olar.

Müharibədən sonrakı dövrədə kapitalın iqtisadi cəhətdən inkişaf etməmiş ölkələrə ixracı, qeyri-bərabər ticarət birjası yolu ilə əlavə qazanc əldə etməyin əsas kanallarından biri idi. Əldə olunan mənfaət Qərb dövlətlərinin bu ölkələrə yatırıqları xalis mənfaətindən 3-4 dəfə yüksək idi.

Satış bazarları probleminin köskinləşməsi ilə əlaqədar olaraq malların ixracında artan çətinliklər, kapitalın ixracı xarici bazarların fəth edilməsində və əmtəələrin hərəkətində getdikcə daha çox rol oynayır.

Qeyd etdiklərimizi aşağıda göstərdiyimiz faktlardan daha aydın görmək olur. Belə ki, 1939-1977-ci illərdə ABŞ-in Latin Amerikasındaki ümumi xarici investisiyalardakı payı 39% -dən 60%-ə qədər artdı. Eyni zamanda ABŞ-in bu ölkələrin ixracındaki payı 33% -dən 48%-ə, idxlər isə 33%-dən 41%-ə yüksəldi. Amerika kapitalı Kanadaya qoyulan xarici sərmayələrin təxminən 80% -nə nəzarət edirdi. Müvafiq olaraq, ABŞ-in xarici ticarətdəki payı çox yüksəkdir və idxlərin 2/3 hissəsini, ixracının yarısından çoxunu təşkil etmişdir. Böyük Britaniyanın təsis etdiyi Millətlər Birliyinin ölkələri (Kanada istisna olmaqla) Böyük Britaniyanın xarici sənaye investisiyalarının 55% -ni, ixracının 40% -ni və idxlərin 1/3 hissəsini təşkil edir [3,s.198].

1960-ci ilin sonunda ABŞ-in iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrə verdiyi 12.3 milyard dollarlıq birbaşa sənaye sərmayəsindən, neft sənayesi 5.4 milyard dollar, mədənçixarma sənayesi 1.7 milyard dollar, ticarət 0.9 milyard dollar, yəni təxminən 74% təşkil etdi. Bununla yanaşı, istehsal sənayesi yalnız 1.9 milyard dollar və ya təxminən 15%, mühəndislik 5%-dən az, metallurgiya isə 1% -dan azdır [5,s.150-155].

Britaniya Millətlər Birliyinin (Kanada istisna olmaqla) ölkələrindəki xarici ölkələrin sənaye sərmayələrinin 80%-i filiz və neft hasilatı, ticarət, nəqliyyat, banklar və ixracat plantasiyalarına qoyulmuş investisiyalar idir.

Xarici investisiyalar, əgər ciddi bir dövlət nəzarəti altına alınmazsa, bir qayda olaraq, metro-poliyaların aqrar və xammal əlavələrinə çevrilən inkişaf etməmiş ölkələrin iqtisadi geriləməsinin aradan qaldırılmasına mane olur. Bəzi inkişaf etməmiş ölkələrin iqtisadiyyatının monokultural ixtisaslaşması xarici kapitalın idxlərinin birbaşa nəticəsidir.

60-ci illərdə "dekolonizasiya" nəzəriyyəsinin yeni bir versiyası yayıldı, buna görə ABŞ və digər Qərb gücləri kapitallarını iqtisadi cəhətdən inkişaf etməmiş ölkələrə ixrac edərək, milli gəlirlərinin bir hissəsini "böülüdürmək" məqsədi güdürdürdülər. Bu konsepsiyanın müəllifləri (Amerika alimi C.Kindelberger və başqaları) ixracın ədalətsiz xarakterinin ya artıq aradan qaldırıldığını, ya da keçmiş bir şey olduğunu sübut etməyə çalışıdilar [7,s.225; 8]. Ancaq bu iddialar faktiqlər təkzib edildi. Amerika statistikasına görə 1957-1960-ci illərdə ABŞ-dan sənaye kapitalının iqtisadi cəhətdən inkişaf etməmiş ölkələrə ixracı 2.3 milyard dollar təşkil edib, Amerika şirkətlərinin həmin illərdəki investisiyalarından xalis mənfaəti 7.3 milyarda çatdı. Kapital ixracından əldə edilən mənfaət yeni investisiyalardan üçqat daha çoxdur.

Beləliklə, Qərb dövlətləri milli gəlirlərini keçmiş müstəmləkələri və asılı ölkələri ilə "böülüdürmürlər", əksinə, iqtisadi cəhətdən inkişaf etməmiş ölkələr şirkətlərə əlavə xərac ödəməyə məcburdurlar.

Bu faktlar bir daha Qərb inhisarçılarının maraqları ilə iqtisadi cəhətdən inkişaf etməmiş ölkələrin kütlələrinin ehtiyacları arasında əsaslı ziddiyyətə işarə etdi. Lakin 60-70-ci illərdə Asiya və Afrikanın azad edilmiş ölkələrinin əksəriyyətinin iqtisadi inkişafı yavaşça getdi. Kütlənin maddi vəziyyəti çətin olaraq qaldı və ölkələrinin sərvətləri qızıl çay olan Qərb bankları və korporasiyalarının seyflərinə axdı. ABŞ inhisarçıları inkişaf etməmiş ölkələrdə xərclədikləri hər dollar üçün iki-üç dollar qazandılar.

Kapital ixracı, kirayəçi təbəqəsinin istehsalından tərəfənən təcrid olunmağı gücləndirdi, inkişaf etmiş dövlətlərdə parazitizm izini qoyurdu. Beləliklə, kapital ixracı müasir kapitalizmin dərin və barışmaz ziddiyyətlərinin məcmusudur, zəngin Qərb ölkələrinin genişlənməsinə və kapital idxlərindən ölkələrin və xalqların daha da asılı olmasına şərait yaradır.

Noticia

Beləliklə, yaxın bir neçə ildə dövlətimizin siyaseti ilə əlaqədar olaraq, kapital axını tendensiyaları əhəmiyyətli dərəcədə azalacaqdır. Böyük sahibkarların dövlətdən güzəştlərə sahib olması, offşor faydalardan istifadə etməkdən daha xeyirlidir. Bu gün kapital ixracı dünya iqtisadiyyatının

ayırılmaz hissəsidir. Bir tərəfdən beynəlxalq iqtisadi əlaqələrin güclənməsinə, digər tərəfdən isə vahid qlobal iqtisadi məkanın yaranmasına öz töhfəsini verir. Eyni zamanda, bir ölkədən çox miqdarda ixrac onun milli iqtisadiyyatının tənzəzzülünə səbəb ola bilər (1998-ci ildə Rusiyada defolt nümunəsinə çəkmək olar).

Qeyd etməliyik ki, kapital idxlə edən bir ölkə üçün kapital ixracının təsirləri qarşıqdır. Bir tərəfdən iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Digər tərəfdən, xarici kapital özü üçün sərfəli olan birtərəfli, əsasən xam, milli iqtisadiyyatın inkişafını dəstəkləyir.

Bələliklə, dünya birliyindəki çətin siyasi və iqtisadi vəziyyətlə bağlı dünya kapital bazarı qeyri-sabit vəziyyətdədir. Bununla birləşdə, birbaşa xarici investisiya axınlarında artım, investorlar üçün perspektivli sahələrdə geosiyasi və sektor dəyişiklikləri proqnozlaşdırılır. Beynəlmiləlləşmə və qloballaşma proseslərinin getdikcə daha çox yayılması baş verir. Dünyada TMŞ-lərin fəaliyyət göstərdiyi ölkələrin sayı həmin ixrac kapitalının perspektivlərinin artmasına və genişlənməsinə işarə edir.

ƏDƏBİYYAT

1. Бузгалин А.В. Глобальный капитал / А.В. Бузгалин, А.И. Колганов. – М., 2004.-389 с.
2. Гочияев К. Б. Регулирование международных потоков капитала в условиях глобализации и трансформации экономики : дис. ... канд. экон. наук / К. Б. Гочияев. – Волгоград, 2011.- 145 с.
3. Поланы К. Великая трансформация: политические и экономические истоки нашего времени / К. Поланы ; пер. с англ. А.А. Васильева, С.Е. Фёдорова, А.П. Шурбелёва; под общ. ред. С.Е. Фёдорова. – СПб., 2002. – 320 с
4. Портер М. Международная конкуренция. Конкурентное преимущество стран: пер. с англ. / М. Портер. – М.: Междунар. отношения, 1993. – 391 с.
5. Тушканов И.М. Развитие взглядов на вывоз капитала и современная характеристика этого процесса / И.М. Тушканов // Экон. науки. – 2007. – № 4 (29). – С. 150–155.
6. Dormbush, R. Capital flight, theory, measurement and policy issues / R. Dormbush. – Wash, 1990, p.p. 488.
7. Economic Development. Charles P. Kindleberger. New York: McGraw-Hill Book Company, Inc., 1958. p.p.325.
8. Hanson G.H. Should countries promote foreign direct Investment.

*Фуад Октай оглы Гаджиев
докторант Азербайджанский Университет Кооперации*

Теоретико-методологические подходы к экономической сущности экспорта капитала

Резюме

В статье анализируются теоретические и методологические проблемы современного международного процесса вывоза капитала. Здесь особое внимание было уделено изучению таких вопросов как сущность экспорта капитала, этапы его эволюции и развития, роль монополии в этом процессе и т. д.. В статье показано, что вывоз капитала среди важнейших экономических факторов и является наиболее важным, и способствует обеспечению высокой рентабельности различных финансово-промышленных групп.

Ключевые слова: экспорт капитала, инвестиции, иностранные инвестиции, мировая торговля, промышленные группы.

Fuad Oqtay Hajiyev
PhD of Azerbaijan Cooperation University

Theoretical and methodological approaches to the economic nature of capital exports

Summary

The article analyzes the theoretical and methodological problems of the modern international process of capital export. Here, special attention was paid to studying such issues as the essence of capital export, stages of its evolution and development, the role of monopoly in this process, etc. The article shows that the export of capital among the most important economic factors is the most important and contributes to ensuring high the profitability of various financial and industrial groups.

Key words: capital export, investment, foreign investment, world trade, industrial groups.